

# YENİ MİKROBİOLOJİ TƏSİR ÜSULU

## Qasımlı A.M., Musayeva Ş.F.

Son illər laylara mikrobioloji təsir üsulunun effektliyi barədə geniş yazılmışa başlanılmışdır. Aparılmış tədqiqatların nəticələri bu üsulun, tətbiq işinin aparılması xərcinin azlığı, ekoloji təmizliyə malik olması və yüksək texnoloji effekt-liliyinə görə, digər təsir üsullarından seçildiyini göstərmişdir. Lay şəraitində bakteriyaların biosintez məhsulları neftin özlülüyünü və fazalar sərhəddində səthi gərilməni azaldaraq, onun hərəkətliliyini artırır ki, nəticədə neftin sűxur səthindən ayrılması asanlaşır. Eyni zamanda, mikroorqanizmlər tərəfindən ayrılan orqanik və karbonhidrogen turşular neft kollektorlarının həcmi-süzülmə xüsusiyyətinin dəyişməsinə təsir edirlər.

Bir çox xarici [1,2,3,4,5] və Azərbaycan [6,7,8,9] tədqiqatçıları tərəfindən aparılmış elmi və tətbiq işlərinin göstəricilərini təhlil edərək, belə nəticəyə gəlmək olar ki, mikrobioloji təsir üsulu çətin çıxarıla bilən ehtiyata malik və sulaşmış layların

neftveriminin artırılmasını təmin etməkla bərabər, neftlə birlikdə çıxan suyun da azalmasına təsir edir. Üsul prinsipcə elmi cəhətdən asaslandırılmış üsul olmaqla yanaşı, istismara daxil edilmiş ehtiyatın 5-7% artırılmasına, quyu debitinin 1,5-2 dəfə və neftin cari çıxarılmasının 15-25% artırılmasına səbəb olur.

Mikrobioloji təsir ilə layın neftveriminin artırılması ideyasına ilk dəfə 1946-cı ildə C.E. Zobell [10] tərəfindən patent alınmasına baxmayaraq, bu üsuldan uzun müddət istifadə edilməmişdir. Hazırda bu ideya bir çox tədqiqatçılar tərəfindən təsdiq edilmişdir.

Üsulun mahiyyəti işçi agent kimi laylara bioreagentlər - fəal lil (FL), süd zərdabı (SZ) və melas (M) vurduqda mikroorganizmlərin həyat fəaliyyətinin intensivləşdirilməsi nəticəsində layda əmələ gələn qazların və metabolizm məhsullarının hesabına neftin məsaməli mühitdən sixışdırılmasına və sixışdırma səddinin genişlənməsinə əsaslanır.

Fəal lil (FL) - Bakının Hovsan qəsəbəsində aerostansiya qurğusunda sənaye və məişət sularının təmizlənməsindən alınan lildir. Tərkibində  $10^{12}$  huc/ml mikroorganizmlər vardır.

Süd zərdabı (SZ) - Bakı kəsmik kombinatında alınan çıxar məhsuldur.

Melas (M) - İmişli Şəkər kombinatının çıxar məhsuludur və tərkibində mikroorganizmlərin miqdarı 1qr/litrda 1-5 mln-a kimiidir.

Melasın kimyəvi düsturu  $C_6H_{12}O_6$  olmaqla, fermentasiya (qıçqırma) prosesində parçalanaraq,  $CO_2$  və etil spiriti əmələ gətirir.

Neft layında biotexnoloji təsir zamanı əmələ gələn və neftin sixışdırılmasına təsir edən əsas agentlər aşağıdakılardır:

- turşular, spirlər, efirlər və b. birləşmələr;
- həllədicilər;
- qazlar:  $CO_2$ ,  $CH_4$ , azot və b.;
- bioSAM-lar, biopolimerlər və b.

Neftin sixışdırılmasında iştirak edən ən vacib mexanizmlərdən turşu, spirt, həllədicilər və qazların əmələ gəlməsidir.

Turşu və spirlər karbonatlı sükurları əridərək, duz çökəsinin qarşısını almaqla, sükurun məsaməliliyini və keçiriciliyini artırırlar.

Mikroorganizmlər tərəfindən ayrılan həllədicilər neftin tərkibində olan ağır komponentləri (qatran, asfalten, parafin) əridərək, onun layda hərəkətliliyini yüksəldirlər.

Qazlar neftdə həll olaraq onun özülüyüünü azaldır, suda həll olmaqla suyun özülüyüünü artırırlar.

BioSAM-lar işçi agentin nerflə sərhəddə səthi gərilmənin aşağı düşməsinə səbəb olurlar.

Mikroorganizmlər tərəfindən ayrılan biopolimerlər və biotərkiblər məsaməli mühitin keçiriciliyini dəyişməklə, yüksək sulaşmış layıcıqları bağlamaqla neftin sixışdırma frontunu düzləşdirirək, hasilat quyularına suyun axımının qarşısını alırlar.

Mikrobioloji təsir üsulunun tətbiqi uzun müddət işlənilmə nəticəsində enerjisi tükenmiş, hasilatı yüksək dərəcədə sulaşmış laylarda cari neftçixarmanı intensivləşdirmək və onların son neftverimini artırmaq məqsədi güdür.

Mikrobioloji təsir üsulunu konkret neft laylarına tətbiq etmək üçün sahələrin seçilməsində onların geoloji xüsusiyyəti (məsaməlilik, keçiricilik), lay fliüdlərinin fiziki-kimyəvi xassələri (özlülük, sıxlıq, lay sularının tərkibi və s.) tədqiq edilməli və tətbiq meyarlarından istifadə olunmalıdır.

Mikrobioloji təsir üsulu universal bir üsuldur və onun layların neftveriminin artırılması məqsədilə laya vurulması zamanı, fiziki-kimyəvi təsir üsulunun bütün növlərini özündə birləşdirir: polimerli sulaşdırma, turşu ilə işlənmə, SAM vu-rulması, karbohidrogen, karbon və azot qazlarının vurulmasını və s.

Təsir zamanı laya ilk növbədə mikroblarla zəngin olan fəal lil vurulur. Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, fəal lil ona məxsus biokimyəvi fəaliyətə görə əmələ gətirdiyi biosenoza (mikroorganizmlərə) lazımlı qida maddələri ilə

təmin edə bilmir və buna görə də ona əlavə qida maddələrinin stimulyatorların qatılmasına ehtiyac yaranır. Bu məqsədlə də aparılmış tədqiqat işləri zamanı laya fəal lil vurulduğdan sonra əlavə olaraq, süd zərdabı və ya melas vurulur.

1994-cü ildən Volkov yatağında melasdən istifadə etməklə sahə boyu mikrobioloji tasir üsulunun tətbiqinə başlanmış, müsbət nəticə alınmışdır. Üsul Başqırvıstanın Arlan, Tuymazı, Sayzbaş, Rayet, Surqut, Mançarovsk yataqlarında, eləcə də Qəribi Sibirin Vareqan, Samotlor yataqlarında tətbiq edilərək, 500 min tondan yuxarı əlavə neft alınmışdır [2].

Mikrobioloji təsir üsulu Azərbaycanın quruda yerləşən Balaxanı-Sabunçu-Ramana yatağının Xorasani sahəsində, Binəqdidi, Suraxanı, Tağıyev adına yataqlarda, Lökbatan-Puta-Quşxana yatağının Quşxana sahəsinin VII-VIIa horizontunda və Atəşgah yatağında, Bibiheybətneft yatağının X horizontunda, Pirallahi yatağının iki sahəsində tətbiq olunmuş və əlavə olaraq 100 min tondan artıq neft hasil edilmişdir [7,8,9].

Son zamanlar mikrobioloji təsir zamanı tətbiq edilən fəal lili kömək vasitəsilə laya vurulacaq süd zərdabının məhdudluğu və melasin satış qiymətinin yüksəldilməsi bu stimulyatorlardan istifadə edilməsini çatınlılaşdırmışdır. Bununla əlaqədar yeni, daha sərfəli çıxar məhsulun tapılması zəruriyyəti yaranmışdır. Bu sahədə aparılmış axtarışlar və tədqiqatlar nəticəsində yeni çıxar məhsul işlənərək, onun yüksək effektə malik olduğu sübut olunmuşdur [11].

Bu məqsədlə bir sıra obyektlərin quyularından neft və su nümunələri götürülərək, laboratoriya tədqiqat işi aparılmışdır. Lay flüidlərinə müxtəlif bioreagentlərin əlavə edilməsi ilə onların əsasında biokompozisiyalar tərtib olunmuş və yaradılan biosistemlərdə fermentləşmə prosesi öyrənilmişdir. Nəticədə müxtəlif sistemlərdə əmələ gələn qazın həcmi müəyyənəşdirilmiş, biotsir obyektləri üçün təyin edilmiş kultural mayelər seçilmişdir (cədvəl 1).

Cədvəl 1.

Göstəricilər	Biokompozisiyalar				
	Çıxar məhsullar fəal lili 300 sm <sup>3</sup>	fəal lili 300 sm <sup>3</sup> süd zərdabı 60 sm <sup>3</sup>	fəal lili 300 sm <sup>3</sup> melas 60 sm <sup>3</sup>	fəal lili 300 sm <sup>3</sup> yeni çıxar məhsul 60 sm <sup>3</sup>	
Alman karbon qazının miqdarı, %	8.7	10.3	25.7	33.5	

**Qeyd:** eksperimentlərin aparılması zamanı Zongen aparatına hər dəfə, 300 qr qum, 150 sm<sup>3</sup> neft və 200 sm<sup>3</sup> lay suyu töküür, sonradan çıxar məhsul əlavə edilərək, qarışdırılır.

Aparılmış tədqiqatlardan alınmış nəticələr fəal lili melasin və ya yeni işlənilmiş çıxar məhsulun qatılması ilə əmələ gələn qazların tərkibində karbon qazının (cədvəl 1) həcminin yüksək olduğunu göstərməsidir.

Bu isə onu deməyə əsas verir ki, laya vurulacaq fəal liliin əmələ gətirdiyi mikroorganizmlərin fəaliyyətini yeni tullantı məhsulu vasitəsilə aktivləşdirən məhsulun tətbiqində karbon qazının (bioSAM-lar) layın neftverimini artırmaqla yanaşı, çıxan suyun da həcminin azalmasına təsir edəcəkdir.

Öldə olunmuş nəticələr mikrobioloji təsir üsulunun dəniz neft yataqlarında da tətbiqindən müsbət nəticənin alınacağına əsas verir.

### Ədəbiyyat

- Цинберг М.Б., Ивановская И.Б. Микробиологические методы повышения компонентоотдачи при разработке нефтегазоконденсатных месторождений. / В книге «Разработка и эксплуатация», Доклады межд.конфр. «Петрол-геохим XII», Сольнок ВИР, 1988, с. 435-443.
- Жданов Н.В., Юлбарисов Э.М. Биотехнологии увеличения нефтеотдачи пластов. «Методы увеличения нефтеотдачи пластов – теория и практика применения», Труды

науч.практ.конфр. «Нефт-газ.Нефтехимия-2001», 5-8  
сентябрь, Казань.

3. Назина Т.Н., Шестякова Н.М. Микробиологический метод повышения нефтеотдачи. Нефтегазовые технологии, 2008. № 10, с. 10-16.
4. Самсонова А., Макаревич А. Микробиологические методы повышения вторичной добычи. Нефтехимический комплекс. 2009.№ 1, с. 48-55.
5. Логвиненко А. Микробиологические методы повышения нефтеотдачи. КазНТУ им.К.И.Саптаева, 2012. с. 38-43.
6. Исмаилов Н.М., Рзаева Ф.М. Биотехнология нефтедобычи. Принципы и применение. Баку, Элм, 1998.177с.
7. Гасымлы А.М., Гусейнова Н.И., Абдулаева Ф.Я. Опыт применения микробиологических методов воздействия на месторождениях Азербайджана (на примере месторождения Пираллахи). SOCAR НИПИ «Нефтегаз», № 4, 2010. с. 44-52
8. Применение микробиологического метода воздействия на месторождении Бибиэйбат. /Гасымлы А.М., Абдуев А.А., Рзаева С.Д., Гусейнова Х.Г., Рза-заде А. А. Научные труды НИПИнефтегаз. 2011., № 3. с. 34-38.
9. Mikrobioloji təsir üsulunun tətbiqi ilə uzun müddət işlənmədə olan layların neftveriminin artırılması (Balaxani-Sabuncu-Ramana neft yatağı tımsalında). /Qasımlı A.M., Məmmədəv Ə.Ə., Mirzəcanov Z.B. Rza-zadə Ə.Ə., İsayev E.A. Azərbaycan Neft Təsərrüfatı, 2011. № 12, s. 30-33.
10. Bacteriological Process for Treatment of Fluid – Bearing Earth Formation: US Pat. / C.E. Zobell – № 2413278. —1946.
11. Pat.AZİ 20150067. 2015. Neftin sulaşmış laydan sixışdırılıb çıxarılması üsulu. / İsmayılov F.S., Süleymanov B.Ə., Qasımlı A.M., Abdullayeva F.Y., Rzayeva S.C., Talibi Ə.Q.